

2020-Cİ İLƏ KİMİ 20 HƏDƏF:

SEKTORLARARASI HƏDƏFLƏR

- 1 Vətəndaş cəmiyyəti təşkilatları ilə daha çox əməkdaşlıq
- 2 Gender bərabərliyi və qeyri-ayrıseçkililiyin artırılması
- 3 Strateji kommunikasiyanın gücləndirilməsi, pluralizmin və medianın müstəqilliyinin dəstəklənməsi

DAHA GÜCLÜ İQTİSADİYYAT

İqtisadi inkişaf və bazar imkanları:

- 4 İnvestisiya və biznes mühitinin təkmilləşdirilməsi, və Kiçil və Orta Müəssisələrinin potensialının genişləndirilməsi
- 5 Maliyyə və maliyyə infrastrukturuna çıxış üçün mövcud boşluqların aradan qaldırılması
- 6 Yerli və regional səviyyədə yeni iş imkanlarının yaradılması
- 7 Rəqəmsal bazarların uyğunlaşdırılması
- 8 Tərəfdaş ölkələr və Aİ arasında regiondaxili ticarətin dəstəklənməsi

DAHA GÜCLÜ BAĞLANTI

Bağlantı, enerji səmərəliliyi, ətraf mühit və iqlim dəyişikliyi:

- 13 TEN-T şəbəkələri və nəqliyyatın genişləndirilməsi
- 14 Enerji təminatında təhlükəsizliyin artırılması
- 15 Enerji səmərəliliyi və bərpaolunan enerjiden istifadənin artırılması, istixana qazlarının emissiyasının azaldılması
- 16 Ətraf mühitin və iqlim dəyişikliyinə adaptasiyanın dəstəklənməsi

DAHA GÜCLÜ İDARƏÇİLİK

İnstitutlar və yaxşı idarəçiliyin gücləndirilməsi:

- 9 Qanunun aliliyini və korrupsiyaya qarşı mexanizmləri gücləndirmək
- 10 Əsas məhkəmə islahatlarının həyata keçirilməsinə dəstək
- 11 Dövlət idarəetməsində islahatların həyata keçirilməsinə dəstək
- 12 Təhlükəsizlik sahəsində daha güclü əməkdaşlıq

DAHA GÜCLÜ CƏMİYYƏT

Mobillik və insanlar arasında əlaqələr:

- 17 Viza rejimlərinin aradan qaldırılması üzrə dialoqlarda və mobillik sahəsində tərəfdaşlıqda irəliləyiş
- 18 Gənclərin bacarıqları, sahibkarlığı və məşğulluğuna investisiyanın gücləndirilməsi
- 19 Şərq Tərəfdaşlığı Avropa Məktəbinin yaradılması
- 20 Şərq Tərəfdaşlığı ölkələri və Aİ-nin tədqiqat, innovasiya sistemləri və proqramlarının inteqrasiyası

#strongertogether

 Eastern Partnership 

2020-yə kimi 20 hədəf:
Vətəndaşlar üçün təsirli
nəticələrin əldə olunması

2009-cu ildə təsis edilmiş Şərq Tərəfdaşlığı təşəbbüsünün məqsədi Avropa İttifaqı (Aİ), onun üzv dövlətləri və altı Şərq tərəfdaş ölkə - Azərbaycan, Belarus, Ermənistan, Gürcüstan, Moldova Respublikası və Ukrayna - arasında münasibətləri dərinləşdirmək və gücləndirməkdən ibarətdir.

DAHA GÜCLÜ İQTİSADİYYAT

Şərq Tərəfdaşlığı ölkələrində iqtisadi dayanıqlığın təmin olunması Aİ-nin sabit qonşuluq istiqamətində töhfəsinin qayəsini təşkil edir. Bu kontekstdə, Aİ və Şərq Tərəfdaşlığı ölkələri regionboyu daha güclü, şaxələndirilmiş və dinamik iqtisadiyyatların qurulması üçün birgə fəaliyyət göstərirlər. Kiçik və orta sahibkarlığın genişlənməsinə dəstək, yeni investisiyaların cəlb olunması və iş yerlərinin açılması, eləcə də yeni bazarlara çıxışı təmin etməklə ticarət imkanlarının artırılması kimi fəaliyyətləri qeyd edə bilərik.

BİLİRDİNİZMİ?

✓ Şərq Tərəfdaşlığı regionunda kiçik və orta müəssisələr bütün şirkətlərin 83 və 99 faizini təşkil etmələrinə baxmayaraq, məşğulluğun yalnız yarımından azını təmin edirlər. Aİ-də kiçik və orta müəssisələr məşğulluğun üçdə ikisini təşkil edir və son beş il ərzində yaranan yeni iş yerlərinin 85 %-i onların payına düşür.

✓ Şərq Tərəfdaşlığı proqramının 2009-cu ildə təsis edilməsindən etibarən Aİ Şərq Tərəfdaşlığı ölkələrində kiçik və orta müəssisələrə **€1,5 milyard** maliyyə vəsaiti ayrılıb. Bu, **10,000 yeni iş yerinin** açılmasına, müəssisələrə **100,000-dən artıq kreditin** verilməsinə və **20,000 nəfərin təliminə** töhfəsini verib.

DAHA GÜCLÜ BAĞLANTI

Nəqliyyat xəttləri və infrastrukturun təkmilləşdirilməsi, enerji sahəsində qarşılıqlı əlaqələrin gücləndirilməsi yolu ilə enerji dayanıqlığının artırılması, enerji səmərəliliyi və istixana qazlarının emissiyasını azaltmaq üçün bərpa olunan enerjidən istifadə Aİ-nin tərəfdaş ölkələrlə münasibətlərində əsas prioritetdir. Bu, enerjidən asılılığı və istehlakı azaldaraq, daha dayanıqlı iqtisadi inkişafa və vətəndaşların həyatına müsbət təsirlərə səbəb olur.

BİLİRDİNİZMİ?

✓ Orta hesabla, tərəfdaş ölkələrdəki iqtisadiyyatlar Aİ-nin üzv dövlətləri ilə müqayisədə enerjidən üç dəfə çox istifadə edir.

✓ Şərq Tərəfdaşlığı ölkələrinin 300-dən artıq bələdiyyəsi Merlərin Razılaşmasına qoşulub. Bu, 20 milyondan artıq insanı əhatə edir.

SONRA NƏ OLACAQ?

✓ **Kiçik və orta müəssisələrə yerli valyutada kreditlər:** Aİ-nin kiçik və orta müəssisələrə maliyyə dəstəyinin azı dördüdə biri yerli valyutada olmaq şərti ilə, özəl sektorun daha da inkişafı üçün maliyyələşmə imkanlarını artıran yerli maliyyə infrastrukturunun təkmilləşdirilməsi məqsədi ilə hərtərəfli siyasəti dəstəkləmək üçün €100 milyon maliyyə vəsaitinin ayrılması.

✓ **Rəqəmsal paket:** bu məqsədlə ayrılan **€50 milyon** maliyyə vəsaiti:

1. Tərəfdaş ölkələr arasında **razılaşdırılmış roaminq qiymətləri** və roaminq tarifflərinin endirilməsinə doğru konkret addımların atılmasına imkan verəcək.

2. **İnternetə daha asan və ucuz çıxışı** təmin edəcək. Burada milli genişzolaqlı internet strategiyaları hazırlamaqla və ilk genişzolaqlı infrastruktur proqramlarını təsis etməklə xüsusi diqqət kənd yerlərinə veriləcək.

3. Yeni rəqəmsal sənayelərdə **iş yerlərinin açılmasını** dəstəkləyəcək.

✓ **Ticarətin artırılması:** Tərəfdaş ölkələrlə ticarət əlaqələrinə xüsusi diqqət ayırmaqla Aİ-nin Dərin və Hərtərəfli Azad Ticarət Zonası (DCTFA) və qeyri-DCTFA ölkələri ilə ticarət əlaqələrinin dərinləşməsi

SONRA NƏ OLACAQ?

✓ Trans-Avropa Nəqliyyat Şəbəkəsinin (TEN-T) genişlənməsi: €150 milyon töhfə, eləcə də regionadakı avtomobil və dəmir yolları, dəniz və hava limanlarının inkişafı üçün €1 milyarddan artıq strateji investisiyaların istifadə olunması.

✓ **Enerji səmərəliliyi paketi:** daha çox insanın, bələdiyyələrin, eləcə də kiçik və orta müəssisələrin enerji sərfiyyatı hesablarını azaltmaq, yaşayış standartlarını yaxşılaşdırmaq və iqlim dəyişikliyi ilə mübarizə aparmaq üçün **€225 milyon** maliyyə vəsaitinin ayrılması.

Bu təşəbbüs çərçivəsində bütün tərəfdaşlar, 2020-ci ilə kimi dörd prioritet sahədə 20 hədəfə çatmağa diqqət yetirərək, regionda yaşayan vətəndaşların gündəlik həyatında hiss ediləcək faydaları vermək öhdəliyini götürüblər:

DAHA GÜCLÜ İDARƏÇİLİK

İnstitutlar və yaxşı idarəçiliyin gücləndirilməsi sahəsində səylərin artırılması problemlərin hələ də mövcud olduğu Şərq Tərəfdaşlığı regionunda Aİ-nin əsas prioritetidir. Bəzi tərəfdaş ölkələrdə vətəndaşlar üçün daha yaxşı, daha effektiv və şəffaf xidmətləri göstərmək üçün korrupsiyaya qarşı müstəqil xüsusi qurumların yaradılması, eləcə də məhkəmə və dövlət idarəçiliyi sahələrində islahatların aparılmasında əhəmiyyətli irəliləyiş əldə olunub.

BİLİRDİNİZMİ?

✓ Tərəfdaş ölkələrdə hesabatlılıq və şəffaflığın genişləndirilməsində vətəndaş cəmiyyəti əsas rol oynayır.

✓ Vətəndaş cəmiyyətini dəstəkləmək üçün 2014-cü ildən etibarən Aİ-nin ayırdığı €95 milyon maliyyə vəsaitindən 600-dən çox vətəndaş cəmiyyəti təşkilatı faydalanıb. Bu çərçivədə başlanan Vətəndaş Cəmiyyəti Təqaüd proqramında artıq 29 nəfər iştirak edib.

DAHA GÜCLÜ CƏMİYYƏT

Mobillik və insanlar arasında əlaqələr cəmiyyətləri yaxınlaşdırır və vətəndaşlara təsirli faydalar təklif edir. Aİ və tərəfdaş ölkələr birlikdə gənclərin bacarıqları, sahibkarlığı və məşğulluğuna investisiya yatırır, o cümlədən daha güclü cəmiyyətlərin qurulması, gənclərin məşğulluğunu və innovasiyaya töhfə verən təhsil siyasətləri və sistemlərini inkişaf etdirməklə.

BİLİRDİNİZMİ?

✓ İqtisadi inkişaf və məşğulluq üçün daha yaxşı perspektivlər, bacarıqların inkişafı və gənclərin vətəndaş cəmiyyətində iştirakı çiçəklənən və sabit cəmiyyətlər üçün əsas vektorlar kimi görünür.

✓ 2014-cü ildən etibarən, Şərq Tərəfdaşlığı ölkələrindən olan **10,400 tələbə** Aİ və ya digər tərəfdaş ölkələrdə xarici universitetlərdə təhsil alıb.

SONRA NƏ OLACAQ?

Yerli sosial innovasiya meyflərinə adekvat cavab verməklə daha yaxşı idarəçiliyi dəstəkləmək üçün **€170 milyon** maliyyə vəsaiti ayrılıb. Buraya sub-qrantların və vətəndaş cəmiyyəti təşkilatlarına institusional dəstəyin daha səmərəli istifadəsi daxildir. Bundan başqa bu təşəbbüs aşağıdakı fəaliyyətləri dəstəkləyir:

✓ **Fəal vətəndaşlıq** və yerli resursların səfərbərliyinə dəstəyin artırılması: dəstəyin göstərilməsi üçün yerli dillərin istifadə olunması və əhatənin şaxələndirilməsi daha geniş iştirakçı spektrini səfərbər etməyə və vətəndaşlara daha yaxşı xidmətlərin göstərilməsinə kömək edəcək.

✓ **İctimai hesabatlılığın** genişləndirilməsi, vətəndaş təcrübəsinin və regiondaxili əməkdaşlığın qurulması.

✓ **80 Vətəndaş Cəmiyyəti Təqaüd** proqramı və EU4Youth çərçivəsində **300 gənc lider** proqramı vasitəsilə **gənc liderlərin** yetişdirilməsi.

SONRA NƏ OLACAQ?

Gənclik və Təhsil paketi: €340 milyon

✓ **80,000-dən artıq gənc**, tələbə və akademik heyətin Erasmus+ proqramından faydalanmasına şərait yaradan mübadilə və mobillik üçün daha çox imkanlar.

✓ Şərq Tərəfdaşlığı üçün Tbilisidə **Avropa Məktəbinin** təsis olunması və **eTvinning Plus** platforması vasitəsilə əlaqələndirilmiş 1,000 institutla məktəblərin əməkdaşlığının artırılması.

✓ **Şərq Tərəfdaşlığı liderlərinin** dəstəklənməsi, o cümlədən **Gənc Avropa Səfirləri** təşəbbüsü vasitəsilə, gənclər təşkilatlarının potensialının artırılması və **EU4Youth** təşəbbüsü vasitəsilə gənclərin məşğulluğunun və sahibkarlıq fəaliyyətinin təşviq olunması.